

SUMQAYIT DÖVLƏT UNIVERSİTETİ  
СУМГАЙТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ  
SUMGAYIT STATE UNIVERSITY

ELMI XƏBƏRLƏR  
НАУЧНЫЕ ИЗВЕСТИЯ  
SCIENTIFIC NEWS

Cild 9

2013

№3

SOSİAL VƏ HUMANİTAR ELMLƏR BÖLMƏSİ  
РАЗДЕЛ СОЦИАЛЬНЫХ И ГУМАНИТАРНЫХ НАУК  
SOCIAL AND HUMAN SCIENCES



M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

Sumqayit- 2013

(19931,

**ƏBÜLHƏSƏNOVA VƏSİLƏ ARİF qızı***Sumqayıt Dövlət Universiteti**Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dissertantı  
vasilaabilgasanova@rambler.ru***RAFIQ YUSIFOĞLUNUN PEYZAJ LİRİKASI***Açar sözlər: lirika, poetik, peyzaj, təbiət, obraz*

Çağdaş ədəbi prosesdə uşaq ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Rafiq Yusifoğlu böyükələr üçün də gözəl və maraqlı şeirlər yazır. Onun zəngin və məhsuldar yaradıcılığında təbiət lirikası özünəməxsus poetik keyfiyyətlərə, məzmun və mündəricə dölgənliyinə malikdir. Xalq şairi B. Vahabzadə “Səhər şəfəqləri” adlı poeziya toplusuna yazdığı ön sözdə hələ imzaları oxuculara az tanış olan Paşa Salahlı, Musa Ələkbərli, Eldar Nəsib, Məmməd Alim, Ələmdar Quluzadə kimi şairlərin şeirlərini qiymətləndirərkən Sumqayıt ədəbi qüvvələrinin də yaradıcılıqlarına münasibət bildirərək göstərirdi ki, “...Tofiq Məmməd üçün aydınlıq, Rafiq Əliyev (Yusifoğlu) üçün yiğcamlıq daha çox xasdır” [1, s. 4].

R. Yusifoğlunun yaradıcılığı ilə yaxından tanışlıq Bəxtiyar Vahabzadənin sərrast müşahidəsini dönə-dönə təsdiqləyir. Şairin “Aldanış”, “O bağın ağacları”, “Çiyin-çiyinəyəm payızla”, “Bu dağlar mənim də beiyim olub”, “Quruyan ağaç” və başqa şeirlərində təbiətin gözəllikləri onun taleyi üçün iztirab çəkən sənətkarın düşüncələri ilə vəhdətdə tərənnüm olunur. A. Ağbaba R. Yusifoğlunun poeziyasından bəhs edərkən onun şeirlərinin alt qatındakı mifik düşüncənin poetik ifadəsinə xüsusi diqqət yetirir. Alim “Poetik sözün yaddaşı” məqaləsində yazır: “Çağdaş ədəbi tənqidimizdə (elə əvvəllərdə də) müasir şeirimizin poetik xüsusiyyətlərindən söhbət açıllarən obrazlılıqdan, şairin sənətkarlıq özəlliklərindən, istedad və zəhmətindən və s. məsələlərdən kifayət qədər bəhs olunur. Sənətkarın qan yaddaşı, sövq-təbii hissi ilə bağlı olduğu mifik düşüncənin, ilkin təsəvvürlerin poeziyası bir növ unudulur. Bizcə, şairin bədii düşüncələrini yalnız onun istədi, poetik axtarışları ilə bağlamaq, fikir məhdudluğuna, birtərəfli təhlilə gətirib çıxarıır. İstər folklorumuzda, istər klassik, istərsə də çağdaş poeziyamızda bir sıra obrazlar (dağ, qaya, su və s.) var ki, onları yalnız ənənəvi poetik vasitələr kimi qəbul etmək düzgün deyil. Yuxarıda qeyd etdiyimiz kimi, həmin poetik vasitələrin alt qatındakı mifik qaynağın yaratdığı emosionallıq və obrazlılıq R. Yusifoğlunun şeirlərinə poetik çalarlar əlavə edir” [2].

Təbiətin sırlı möcüzələri şairin qələmində bədiiləşir, vaxtsız quruyan və vaxtsız çiçək açan ağacların taleyi onu təşvişə salır, “ağacın dərdini meşə bilmədiyi kimi, mənim də dördimi ellsə bilməyəcək” — deyən müəllifin iç ağrıları təbii faciənin xarakterik cizgiləri ilə yadda qalır:

Quşlar da keçən il budaqlarında,

Qurdوغu yuvaya yiye durmadı. [3, s. 201]

Məlumdur ki, dünyanın bir sıra xalqlarının, o cümlədən azərbaycanlıların ilkin ibtidai təsəvvürlərində ağac kultu geniş yayılmışdır. Əcdadlarımızın mifik düşüncəsinə görə, ağac hamı və qoruyucu, həyatın başlanğıcı, nəsil törədəndir. “Kitabi-Dədə Qorqud”da Beyrəyin ölüm xəbərini eşidən bacısı “kölgəlicə qaba ağacım kəsilibdir” — deyir. Anası “qaba ağacdə dal-budağın qurumuşdu, yaşarıb göyərdi axır,” — deyə oğlu Səqrəgin hünərini alqışlayır, ona xeyridən verir. Ümumiyyətlə, qədim türklərin mifoloji düşüncə sistemində, “dağlar kimi, ağac da dönyanın mərkəzi hesab olunur və özü kökləri və budaqları ilə yerlə göyü birləşdirir. Ona görə də təbiətdə və cəmiyyətdə baş verən ən mühüm proseslər ağacla əlaqələndirilir” [4, s. 61].

Havalaların mülayimləşməsinə aldانب vaxtsız çiçəkləyən ağac R. Yusifoğlunun şeirində canlı bir mühəsib kimi təsvir olunur. Şair “bu vədəsiz oyanışa tab gətirib dözərmisən” — deyə ağaca müraciət edir:

Qışın qarlı töbəssümüne aldanıb,  
Onu yaz bilən ağacl!  
Çiçək gözlərini açıb,  
Bəxtiyar-bəxtiyar gülən ağaç!  
Çiçəyinin üstünə qar yağmazmı?  
O qar — gözlərinə atılan  
Bir ovuc torpağa bənzəməzmi?  
Qar saçlı qış bilərmi heç  
Nə deməkdi yaz öpüşü?  
Güllərini soldurmazmı buz öpüşü?! [5, s. 95]

Lirik qəhrəmanın bu monoloqu ana kitabımızda Uruzun asılmağa aparılların ağaclarla dərdləşməsini xatırladır. "Aldanış" (1980) adlı bu şeirdə təbii hadisə və predmetlərin təşxisləndirilməsi onun mifoloji layını, ədəbi-estetik cizgilərini nümayiş etdirirsə, şeirin ideya mündəricəsi müəllifin sosial vətəndaşlıq mövqeyini, humanist duyğularını eks etdirir. Yüksək əxlaqi-humanist hissələr, derin sevgi şairin şeirlərində insanla təbiəti mənəvi tellərlə bir-birinə bağlayır. "Bu şeirlərdə peyzaj — dəniz, çay, zirvə, yamac, söyüd kölgəsi, çəmən şəhi, dağ havası insan mənəviyyatı ilə əlaqələnir, ilk eşqin, saf məhəbbətin canlı şahidi kimi mənalıdır. Elə buna görə onun təbiətə və gözələ məhəbbət duyğuları nəticə etibarı ilə İnsana, Vətənə sonsuz sevgi amalı ilə qaynayıb-qarışır, vəhdət təşkil edir" [6].

Qeyd edək ki, Rafiq Yusifoğlunun təbiət lirikası haqqındaki ədəbiyyatşunas Z.Əsgərlinin bu elmi qənaəti H.Ziya, T.Mahmud, Z.Xəlil, Ş.Xəlilli, T.Əlişanoğlu kimi şair və alimlərin fikirləri ilə üst-üstə düşür.

Şairin "Ari və ciçək" şeirində də insan mənəviyyatı, ülvi məhəbbətin şirinliyi poetik bir peyzajda sənətkarlıqla təsvir olunmuşdur. Metaforik misraların silsilə düzümü, yiğcam epik cizgilər, inversiya və epitetlər şeirdəki emosionallığı, bədii effekti daha da artırır. İki zərif varlığın — ciçəklə arının təbii vəhdəti sevən ürəklərin səmimi duyğularını ifadə etmək üçün effektli bir mənzərə yaradır:

Təzəcə açan ciçəyin,  
Körpə gözü yol çəkirdi.  
Dünyögörüş ari isə  
Başqa güldən bal çəkirdi.

Ciçək özündə deyildi,  
Ağlayırdı içün-icin.  
Ürəyi tır-tır əsirdi  
Bir sevdalı ari üçün. [5, s. 210]

Ulu tanrıının yaratdığı varlıqlar bir-birilərini necə tamamlayıb, biri digərinin varlığını necə zəruri edirsə, qovuşmağa can atan sevən ürəklər də eləcədir. Kiçik bir şeirdən çıxan əxlaqi-fəlsəfi ideya budur!

İnsanla təbiətin mənəvi birliyi onun şeirlərindəki ictimai məzmunun çağdaş dövrümüzdəki ən ağınlı bir istiqamətinin — təbiətə qaygının təzahürü kimi diqqəti çəkir. Başqa sözlə, təbiətə qarşı amansız davrananlar, ona əl qaldıranlar cəmiyyətin də nizamını pozurlar. "Təbiətə qıyan insana da qıymazmı?" — fəlsəfi-poetik sualı elmi-texniki tərəqqi esrinin övladını düşünməyə vadar edir:

Bu gün bir pərişan söyüdə qıyan,  
Sabah bir gözələ əl qaldırmazmı? [3, s.213]

Şairin "Doğma dağların hüzurunda", "O bağın ağacları", "Qapımızda bitən tutlar" və digər şeirlərinə də eyni ovqat hakimdir. Müəllifin kənd həsrəti, yurd-yuva nisgili bu ovqatla birləşəndə dərin lirizm sosial çalarlara həzin bir kövrəklik göstirir, bu kövrək məqamda oxucu sanki özünü və təbiəti yenidən dərk edir.

R. Yusifoğlunun təbiət lirikasında Azərbaycan aranı və dağı, dənizi və çayı, çəsməsi və meşəsi, tikanı və ciçəyi ilə bütövlükdə təsvir olunur. "Pəncərəsi dənizə baxdıgı üçün özü də

coşqun olan” lirik qəhrəmanın nəzərində “dənizlə dosluq edənin qəibi də dəniz olar”. Bu baxımdan dəniz obrazı onun şeirlərində yeni bir estetik məzmun, fəlsəfi mahiyyət kəsb edir. “Balıqqulağının insanın ayaqlarının altını çımdıkloməsi”, “küleklərin dənizin teline sıgal çəkməsi” və sair kimi poetik və orijinal deyimlər şairin romantikasının özünəməxsusluğunu göstərir.

Ümumiyyətlə, Rafiq Yusifoğlunun peyzaj lirikasında təbiət milli və bəşeri mahiyyəti, ədəbi-estetik gözəlliyi, fəlsəfi məzmunu ilə insanla vəhdət təsvir olunur. Bu vəhdət onun lirik qəhrəmanının humanist duyğularının, vətəndaşlıq mövqeyinin səciyyəvi xüsusiyyətlərini daha qabarıq şəkildə eks etdirir.

*Elmi yeniliyi:* Rafiq Yusifoğlunun təbiət şeirlərinin səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirməklə bağlıdır.

*Tətbiqi əhəmiyyəti:* Peyzaj lirikası, elcə də vətənpərvərliklə bağlı ədəbi-bədii materialların öyrənilməsində nəzəri mənbə kimi istifadə oluna bilər.

### ƏDƏBİYYAT

1. B.Vahabzadə. Görmək, bilmək, düşünmək/ “Səhər şəfəqləri” kitabına ön söz. Bakı: “Gənclik”, 1976
2. A.Ağbaba. Poetik sözün yaddaşı. “Kredo” qəzeti, Bakı, 2007, 10 mart
3. R.Yusifoğlu. Eşqin qarlı yollarında. Bakı: ADPU nəşriyyatı, 2008
4. A.Şükürov. Mifologiya. VI kitab. Bakı: “Elm”, 1997
5. R.Yusifoğlu. Həsrət sazağı. Bakı: “Şirvannəşr”, 2005
6. Z.Əsgərli. “Qəm karvani”, “Həsrət sazağı”/“Ədəbiyyat qəzeti”. Bakı, 1998, 2 oktyabr

### РЕЗЮМЕ

### Весиле Абулгасанова Ариф гызы ПЕЙЗАЖНАЯ ЛИРИКА РАФИКА ЮСИФОГЛЫ

**Ключевые слова:** лирика, поэтический, пейзаж, природа, образ

Стихи природы играют особую роль в деятельности Рафида Юсифоглы. Отдельные элементы природы описаны в единстве с человеком в поэзии поэта. В статье рассматриваются поэтический образ природы существа как горы, река, море, дерева, определяется литературно-эстетический идеал мастера, который беспокоится за судьбу природы. В стихах поэта были рассмотрены мифологическая семантика элементы природы, свойственная образность.

### SUMMARY

### Vesile Abulgasanova Arif RAFIG YUSIFOGLU'S LANDSCAPE LYRICS

**Key words:** lyrics, poetic, landscape, nature, image

Nature poems play a special role in R. Yusifoglu's creation. Separate elements of the nature are described in unity with man in poet's poetry. Poetical image of nature beings as mountain, river, sea, tree are reviewed in the article. Literary-aesthetic ideal of the master who is concerning for the fate of the nature, is defined. Mythological semantics of nature items, typical figurativeness that was worked in poet's poems has been reviewed.

Daxil olma tarixi: 01.11.2013

Redaktor: prof. Qasımlı Məhərrəm  
Rəyçi: dos. Məmmədov Avtandıl

SDU-nun “Filologiya” fakültosinin 29.10.2013-cü il tarixli  
Elmi Şurasının 01 sayılı protokolu